

İCTİMAİYYƏTLƏ ƏLAQƏ ŞÖBƏSİ ÜZRƏ 2011-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

İctimaiyyətlə əlaqə şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”nu, “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunu”nu, “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunu”nu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını, digər normativ-hüquqi aktları, şöbənin əsasnaməsini və 2011-ci il üzrə fəaliyyət planını əsas götürüb.

2011-ci ildə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi tərəfindən dövlətin təhsil siyasətinə uyğun olaraq, bu sahədə baş verən yeniliklər, Dövlət proqramları çərçivəsində görülən işlər və mühüm tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması işi həyata keçirilib və bu işin yüksək səviyyədə təşkili şöbənin prioritet fəaliyyət istiqaməti olub.

Cari ildə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, qiymətləndirmə sahəsində əldə olunan uğurlar, ümumtəhsil məktəblərinin İKT ilə təchizatı, bir sıra layihələrin reallaşdırılması, şagirdlərin dərslərlə təminatı, fənn kurikulumlarının tətbiqi və digər mühüm məsələlər barədə şöbə tərəfindən ictimaiyyətə geniş məlumatlar verilib, müvafiq informasiyalar cəmiyyətə çatdırılıb. Şöbə, həmçinin elektron və mətbu KİV-də təhsilə dair yazıların gündəlik xülasəsini hazırlayıb, Nazirliyin bu və ya digər məsələ ilə bağlı mövqeyinin işıqlandırılmasını təmin edib. 2011-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin təhsil sahəsi üzrə sərəncam, fərman və qərarları, təhsil nazirinin müvafiq əmrləri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün şərh edilib, onların bu barədə daha ətraflı məlumat alması üçün Nazirliyin struktur bölmə rəhbərləri ilə əlaqə yaradılıb.

Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Kredit Sazişinə uyğun olaraq Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəni (TSİİL) reallaşdırır. Həmin layihənin ictimaiyyətin məlumatlandırılması alt komponenti çərçivəsində Təhsil Nazirliyinin kütləvi informasiya vasitələri ilə birgə çalışan əməkdaşları və təhsildən yazan jurnalistlər cari ilin 27 mart – 3 aprel tarixlərində Fransa Respublikasına səfər ediblər. Səfərin əsas məqsədi Fransanın təhsili idarəetmə orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsindən ibarət olub. Nümayəndə heyəti səfər çərçivəsində Fransa Respublikası Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi Xarici nümayəndə heyətlərinin qəbulu və Kommunikasiya şöbələrində, Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə, planlaşdırma və səmərəliliyin təhlili idarəsində, “Le Monde” qəzetinin redaksiyasında, “TV5Monde” telekanalında və Paris Təhsil İdarəsi Regional Pedaqoji Sənəd Mərkəzində görüşlər keçirib. Görüşlərdə nümayəndə heyətinə Fransanın təhsil sistemi, bu sahə üzrə dövlət qurumlarının media ilə işinin təşkili istiqamətləri barədə ətraflı məlumat verilib.

TSİİL-in qeyd olunan alt komponenti çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayımaları Şirkəti arasında təhsil sahəsinə dair reklam çarxlarının hazırlanaraq efirdə yayımlanması, təhsilin müxtəlif problem və vəzifələrinə həsr olunmuş tok-şouların keçirilməsi barədə imzalanmış müqaviləyə əsasən 2011-ci ildə də müvafiq işlər davam etdirilib. Belə ki, reklam çarxları İctimai Televiziyanın efirində yayımlanmaqla yanaşı, bu telekanalın “Açıq dər” tok-şousunda təhsilin müxtəlif problemlərinin həlli istiqamətində müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

“Azad Azərbaycan” Müstəqil Televiziya və Radio Verilişləri Şirkəti ilə Təhsil Nazirliyi arasında reklam çarxlarının efirdə verilməsi məqsədilə imzalanmış müqaviləyə əsasən qeyd olunan reklam çarxları bu televiziya kanalında da nümayiş olunub, ictimaiyyətin təhsil sahəsindəki yeniliklər barədə maarifləndirilməsi istiqamətində real addımlar atılıb.

2011-ci il ərzində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin ictimaiyyətin məlumatlandırılması alt komponenti çərçivəsində bütün komponent və alt komponent koordinatorlarının görülmüş işlərlə bağlı televiziya kanalları, mətbuat və elektron KİV-də müsahibələri təşkil olunub və bu barədə Təhsil Nazirliyinin internet saytında, Nazirliyin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetində müntəzəm yazılar verilib.

2011-ci ildə Təhsil Nazirliyinin internet saytının təkmilləşdirilməsi, bölmələrin məlumatlarla təmin edilməsi, mövcud dizayn formasının işlək halda saxlanılması və texniki imkanların daha da yaxşılaşdırılması istiqamətində lazımi işlər aparılıb, hər bir məlumat sayta yerləşdirildikdən dərhal sonra rus və ingilis dillərinə tərcümə edilib. Cari ildə Təhsil Nazirliyinin xətti ilə keçirilmiş bütün tədbirlər haqqında məlumatlar, press-relizlər, rəsmi sənədlər, habelə nazirliyin ayrı-ayrı struktur bölmələri tərəfindən şöbəyə təqdim olunan material və elanlar internet səhifəsində yerləşdirilib.

2011-ci ildə Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə keçirilmiş hər bir tədbir və ümumilikdə baş verən yeniliklərlə bağlı 400-dən çox məlumat internet səhifəsinə daxil edilib. Saytda orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarının, ümumtəhsil məktəblərində olan vakant yerlər və bu yerlərə qəbulun nəticələri yerləşdirilib. Qeyd edək ki, bu vaxt istifadəçilərin sayta məhdudiyətsiz daxil olması da təmin edilib.

Cari ildə Nazirliyin rəsmi internet səhifəsinə bir sıra bölmələr əlavə edilib. “Elektron xidmətlər” adlanan yeni bölmədə Təhsil Nazirliyinin elektron poçt ünvanları, “Qaynar xətt” xidmətləri, qəbul günləri, nazirliyin rəhbər işçilərinin telefon nömrələri və vətəndaşları daha çox maraqlandıran qərar, proqram, müvafiq qayda və siyahılarla bağlı linklər yerləşdirilib. Bu bölmə nazirlik rəsmiləri ilə vətəndaşların birbaşa əlaqələrinin yaradılması və ictimaiyyətin təhsillə bağlı normativ sənədlərlə tanışlığını asanlaşdırmaq məqsədi daşıyır. Digər yeni bir bölmə isə “Xaricdə təhsil-2011-2012-müsabiqə” bölməsidir. Adı çəkilən bölmədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2012-ci tədris ili üzrə keçirilən müsabiqəyə dair məlumatlar verilib. Saytda yeni yaradılan “Azərbaycanın təhsil nazirləri” bölməsində 2011-ci ildə nəşr edilmiş eyni adlı kitabın elektron versiyası yerləşdirilib. Eyni zamanda həmin kitabın elektron versiyası “Elektron kitabxana” bölməsində də yer alıb.

Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayınları Şirkətinin birgə hazırladığı reklam çarxları Nazirliyin rəsmi internet saytının “Video” bölməsində “Təhsillə bağlı maarifləndirici reklam çarxları” adı altında yerləşdirilib. Saytda, həmçinin hər ayın sonunda “Qaynar xətt” xidmətinə daxil olan müraciət və zənglər haqqında məlumatlar verilib.

2011-ci il aprelin 1-də Qubada təşkil edilmiş “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfransda, həmin ayın 21-də Gəncə şəhərindəki 27 nömrəli məktəp-liseyde “Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər” mövzusunda keçirilmiş zona elmi-praktik konfransda və mayın 21-də isə Xaçmaz şəhərindəki akademik Zərifə Əliyeva adına 8 nömrəli liseyde bir neçə rayonun rəhbər təhsil işçilərinin iştirakı ilə keçirilmiş regional müşavirədə televiziya kanallarının regional bürolarının əməkdaşlarının iştirakı və qeyd olunan tədbirlərin işıqlandırılması işi həyata keçirilib.

Ötən ilin aprelinde Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2010-2011-ci dərslər ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin III turu üzrə müəllimlərin təqdimatları dinlənilib. Təqdimatların dinlənilməsi prosesində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin edilib.

2011-ci il iyulun 9-da Qubada Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə “İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış” mövzusunda ikigünlük trening-məşğələ keçirilib. Seminarda bir sıra dövlət orqanlarının və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşları, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının rəsmi qurumlarının media ilə əlaqələrə məsul şəxsləri iştirak edib.

İyulun 30-da isə eyni adlı bu tədbir Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilib. İki gün davam edən trening-məşğələdə Təhsil Nazirliyi də təmsil olunub.

2011-ci il oktyabrın 20-də və 28-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın ümumtəhsil müəssisələrində şagirdlərin dərslə davamiyyətinə dair monitorinq keçirilib. Şöbə monitorinqdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakını təmin edib. Mətbuat işçilərinin seçimi əsasında Bakının Nərimanov və Suraxanı rayonlarındakı bir neçə orta məktəbdə monitorinq aparılıb. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi monitorinqin əsas məqsədi şagirdlərin dərslə davamiyyətini müəyyənləşdirmək olub. Monitorinq zamanı media nümayəndələrini tədrisin təşkili ilə bağlı maraqlandıran suallar cavablandırılıb.

Hesabat ilində Təhsil Nazirliyinin tabeliyində olan pedaqoji mətbuat orqanlarının fəaliyyətinin, yaradıcılıq imkanlarının daha da gücləndirilməsi ilə bağlı müvafiq işlər həyata keçirilib, eyni zamanda əməkdaşların rəğbətləndirilməsi istiqamətində tədbirlər reallaşdırılıb. “Azərbaycan müəllimi” qəzetinin ümumi tərtibatında, məzmun və formasında bir sıra dəyişikliklər edilib. Ölkəmizdə təhsil siyasətinin həyata keçirilməsinə, çoxminli təhsil işçilərinin təhsil sahəsi üzrə həyata keçirilən islahat və yeniliklər barədə məlumatlandırılmasına xidmət edən bu mətbu orqanda mütəmadi olaraq pedaqoji ictimaiyyətin marağına səbəb ola biləcək yazılar dərc edilib. Qəzətdə, həmçinin “Dünya təhsili”, “Azərbaycanın təhsil nazirləri”, tanınmış elm adamları, dünya ölkələrində təhsil sahəsində baş verən yeniliklərlə bağlı layihələr həyata keçirilib və ümumilikdə təhsil siyasəti üzrə reallaşdırılan tədbirlər öz əksini tapıb.

2011-ci ildə “Azərbaycan müəllimi” qəzetinin saytı təkmilləşdirilərək istifadəyə verilib. Ötən il bu mətbu orqanla bağlı daha bir yenilik edilib. Ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin yeni elektron versiyası–virtual qəzet oxucuların istifadəsinə verilib. İstifadəçilərə <http://www.muallim.edu.az> saytına daxil olaraq qəzetə tam görünüşdə baxa, səhifələrə və istədiyi səhifəni böyüdürek oxumaq imkanı yaradılıb. Yeni elektron versiya qəzətdəki informasiyalarla tam tanış olmağa, bütün məlumatları izləməyə, ayrı-ayrı məqalə və sənədləri olduğu kimi görməyə imkan verir.

Yeni virtual qəzet “Elektron Azərbaycan” Dövlət Proqramı və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, Təhsil Nazirliyində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi yaradılıb. Azərbaycanın mətbuat tarixində ilk dəfə belə bir mütərəqqi yeniliyə imza atan “Azərbaycan müəllimi” qəzetinin bu addımı yalnız geniş oxucu auditoriyasının, çoxminli təhsil işçilərinin, şagird və tələbələrin daha rahat informasiya almaq imkanlarının artırılması, təhsil sahəsində həyata keçirilən islahatların, qazanılmış uğurların ictimaiyyətə çatdırılması yollarının genişləndirilməsi məqsədlərinə xidmət edir.

Hazırda “Azərbaycan müəllimi” qəzeti saytının yenidən təkmilləşdirilməsi işi aparılır və 2012-ci ildə saytın yeni versiyasının istifadəyə verilməsi nəzərdə tutulur.

2011-ci ildə Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə “525-ci qəzet”lə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən bu mətbu orqanda təhsil sahəsində görülmüş işlərə, müxtəlif problemlərə dair yazıların dərc olunması təmin olunub.

Hesabat ilində şöbənin fəaliyyət planına uyğun olaraq “Azərbaycanın təhsil nazirləri” kitabı işıq üzü görüb. Kitabda müxtəlif illərdə Azərbaycan təhsilinə rəhbərlik etmiş, təhsilimizin inkişafında xidmətləri olan şəxslərin keçdiyi şərəfli inkişaf yolu barədə məlumat verilir. Bu sahədə ilk təşəbbüs olan kitab təhsil işçiləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

Ötən il, həmçinin “Ən yaxşı müəllim, ən yaxşı məktəb-2009” kitabı da nəşr olunub. Kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2008-2009-cu tədris ili üzrə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinə dair normativ qaydalar, Təhsil Nazirliyinin müvafiq əmrləri, müsabiqədə iştirak edən hər bir müəllimin qiymətləndirmə sənədləri, onların tərcümeyi-halı və məktəblər haqqında məlumat öz əksini tapıb.

Təhsil Nazirliyinin strukturuna daxil olan idarə və şöbələrin 2010-cu ildə gördüyü işlərə dair “Hesabat” kitabı nəşrə hazırlanır. Kitabda Nazirliyin müvafiq struktur bölmələri tərəfindən ötən il ərzində həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr və gələcək perspektivlər barədə məlumat verilir.

Şöbə “Azərbaycanın təhsil ensiklopediyası” kitabının hazırlanması işində yaxından iştirak edib. Bu kitabda əksini tapan nüfuzlu dünya universitetləri, dünya ölkələrinin təhsil sistemi barədə məlumatların hazırlanması təmin olunub və bununla bağlı rəy və təkliflər verilib.

“Azərbaycan müəllimi” qəzetində 3 ilə yaxın müddətdə davam edən “Dünya universitetləri” layihəsi 2011-ci ilin noyabrında başa çatıb. Hazırda dünyanın 100 ən nüfuzlu universiteti haqqında dərc olunmuş materiallar əsasında “Dünya universitetləri” kitabı nəşrə hazırlanır. Qeyd edək ki, bu layihə ictimaiyyəti dünyanın nüfuzlu ali məktəbləri haqqında məlumatlandırmaq, gənclərə həmin ali məktəblər haqqında geniş məlumat vermək, onları xaricdə təhsil almağa həvəsləndirmək, eləcə də ali məktəblərimizi həmin universitetlərin təcrübəsi ilə tanış etmək, onları yeni nailiyyətlərə sövq etmək məqsədini daşıyıb. Dünyanın aparıcı ali təhsil müəssisələri haqqında yazıların verilməsində digər məqsəd isə Azərbaycanın ali məktəblərinin gələcəkdə müxtəlif reyting cədvəllərində ön sıraları tutmasına dəstək göstərməkdir.

2011-ci ildə 2009-2010-cu tədris ili üzrə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi qalibləri barədə məlumatlar toplanıb. Müsabiqəyə dair yeni kitab nəşrə hazırlanır.

Cari il ərzində Təhsil Nazirliyinin keçirdiyi tədbirlərdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin olunub, təhsil siyasətinin həyata keçirilməsi və görülmüş işlər üzrə ictimaiyyətin vaxtında məlumatlandırılması məqsədilə nazirlikdə 20-yə yaxın mətbuat konfransı təşkil edilib. Eləcə də xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı Təhsil Nazirliyi Mətbuat xidmətinin məlumatı yayılıb, press-reviz, təqdimat və digər informasiya materiallarının KİV-ə operativ çatdırılması təmin edilib.

Şöbə Nazirlikdə müvafiq normativ sənədlərin hazırlanmasında, “Qaynar xətt” xidmətinin işində, ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama və buraxılış imtahanlarında yaxından iştirak edib, rəy və təkliflərini bildirib. Şöbə, həmçinin yeni dərs ilinin başlanması, “Son zəng” və digər mühüm əhəmiyyətli günlərlə bağlı qəbul edilən mühüm qərarlar, imzalanan əmrlər barədə ictimaiyyətə məlumat verib, bu da həmin tədbirlərin Təhsil Nazirliyinin müvafiq qərar və tövsiyələrinə uyğun təşkilinə zəmin yaradıb.

Təhsil Nazirliyinin 2011-ci il ərzində həyata keçirdiyi tədbirlər və mühüm layihələrlə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə şöbə tərəfindən Nazirliyin və Nazirliyə tabe təşkilatların 50-dək əməkdaşının, təhsil sahəsi üzrə bir sıra tədbirlərlə bağlı ölkəmizə səfər etmiş nümayəndə heyətlərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, onların 500-dən çox müsahibəsi təşkil olunub. Həmçinin, şöbə tərəfindən müxtəlif televiziya əməkdaşlarının hazırladıqları süljetlər üçün dəqiq informasiyalar verilib. Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin və digər əməkdaşların təhsillə bağlı qanun, normativ-hüquqi aktları şərh etməsi, bu və ya digər məsələlərə münasibət bildirməsi, müxtəlif mətbuat orqanlarında Nazirliyin mövqeyinin işıqlandırılması üzrə çıxışları təmin olunub.

2011-ci ildə şöbəyə daxil olan sənədlərin icrası, rəy və təkliflərin hazırlanması istiqamətində müvafiq iş həyata keçirilib. Hesabat ilində şöbəyə 100 məktub və 6 ərizə daxil olub. Məktub və ərizələr əsasən qəzet, agentlik və digər müxtəlif təşkilatlar, eləcə də vətəndaşlar tərəfindən ünvanlanıb. Şöbəyə daxil olmuş 9 informasiya sorğusunun qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılması təmin olunub, sorğu müəllifinə elektron poçt və ya məktub vasitəsilə cavab göndərilib. Eyni zamanda şöbədə vətəndaşlar və kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq şöbələrlə əlaqə yaradılması işi həyata keçirilib.

2011-ci ildə Təhsil Nazirliyi xətti ilə keçirilmiş iclas, görüş, konfranslar, ümumilikdə bütün tədbirlər foto və videolentə köçürülərək şöbədə yaradılmış arxivdə saxlanılır.

2012-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri.

1. Ölkənin təhsil sistemində aparılan dəyişikliklərlə bağlı ictimaiyyətə geniş məlumat verilməsi işinin daha da təkmilləşdirilməsi; təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyi əməkdaşlarının televiziya kanallarında hazırlanan təhsillə bağlı mövzuları əhatə edən tok-şoularda iştirakının, “Xəbərlər” üçün hazırlanan müvafiq süjetlərdə Nazirliyin mövqeyinin verilməsinin təmin edilməsi; təhsil sahəsində tanınmış mütəxəssislərin fikirlərinin televiziya efirində və mətbuat səhifələrində işıqlandırılmasının təşkili;
2. Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin dizayn və tərtibatının daha da təkmilləşdirilməsi;
3. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi və “Azərbaycan müəllimi” qəzeti əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə müvafiq seminarlarda iştirakının təmin edilməsi, tədris səfərlərinin təşkili;
4. KİV-lə əməkdaşlığın səmərəliliyinin artırılması;
5. “Azərbaycan müəllimi” qəzetinin yenidən təkmilləşdirilmiş saytının istifadəyə verilməsi;
6. “Azərbaycan müəllimi” qəzetində “Dünya təhsili” layihəsi çərçivəsində dərc olunan yazıların davam etdirilməsi;
7. 2010-cu il üzrə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi qalıbları ilə bağlı kitabın hazırlanması;
8. “Azərbaycan müəllimi” qəzetinin və Nazirliyə tabe olan digər pedaqoji mətbu orqanların yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində müvafiq addımların atılması;
9. Elektron və mətbu KİV-də təhsil sahəsi üzrə verilmiş yazıların monitorinqinin keçirilməsi;
10. Təhsil Nazirliyi əməkdaşları və media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün maarifləndirici seminarların təşkili.